

ISSN-0207-4710
2011-ci il

GÖYARCİN

2



Hekaya



Şeir



Nağıl


RAFIQ YUSIFOĞLU

GÜLÜŞÜN RƏNGİ

Baba nəvələrini başına toplayıb onlarla əylənirdi. Söhbət rənglərdən düşməşdü. Uşaqlar rəngli karandaşlarla şəkillər çəkib yorulmuşdular. İndi albomlarını kənara qoyub dincəlirdilər...

Baba onlara rənglər haqqında suallar verir, uşaqlar isə həvəslə onu cavablandırırlıdalar.

-Yarpağın rəngi necədir?

-Yaşıl.

-Bəs torpağın rəngi?

-Qara, sarı...

-Zoğal nə rəngdə olur?

-Qırmızı.

-Bəs böyürtkənin rəngi necədir?

-Böyürtkən çiçəkdən çıxandan sonra rəngi yaşıl olur. Sonra yavaş-yavaş günəşin şüası onları qızardır. Böyürtkən dəyəndə isə onun rəngi qara olur. Lap Fatimənin gözləri kimi...

-Bəs limonun rəngi necədir?

-Sarı.

-Bəs xiyarın?

-Yaşıl.

-Bəs pomidorun?

-Qırmızı.

Suallar bir-birini əvəz etdikcə uşaqlar ona həvəslə cavab verirdilər. Baba yorulmuşdu. Uşaqları başından eləmək istəyirdi. Nəvələri isə onun yaxasından əl çəkmirdilər ki, çəkmirdilər.

-Baba, yenə sual ver...

-Baba, birini də soruş da, nə olar?

Babanın ağılına qəribə bir fikir gəldi:

-Bir sual da verəcəyəm, ancaq onun cavabını tapmamış yanımı gəlməyin.

Nəvələr razılaşdırıldı. Baba soruşdu:

-Kim deyər, gülüşün rəngi necədir?

Uşaqlar çəşib qaldılar. Fikirləşdilər, fikirləşdilər... Baba isə şaqqanaq çəkib

güldü. Ona baxan Fateh dedi:

-Baba, mən gülüşün rəngini bilirəm.

-De görüm.

-Gülüşün rəngi ağıdır.

-Niyə?

-Ona görə ki, adam güləndə dişləri ağırir...

Baba güldü, uşaqlar da ona qoşuldu... Onların inci dişləri bəmbəyaz qar kimi ağarır, babanın ürəyindəki zülməti əridirdi...

RƏNGLİ SÖZLƏR

-Bir yaşıl söz de görüm?

-Yarpaq.

-Bir aq söz de görüm?

-Qar.

-Bir qırmızı söz de görüm?

-Lalə.

-Bir qara söz de görüm?

-Kömür...



Rəssam
Afər
